

## Multifazalı boru kəmərlərində təzyiqin paylanması haqqında

F.B. İsmayılova  
Azərbaycan Dövlət Neft  
və Sənaye Universiteti

**Açar sözələr:** qazlı maye, təzyiq, sıxlıma əmsali, multifazalı axın, qazlılığın özüllüyü, təzyiq itki, doyma təzyiqi.

DOI:10.37474/0365-8554/2021-2-58-61

e-mail: asi\_zum@mail.ru

### О распределении давления в мультифазных трубопроводах

Ф.Б. Исмайлова  
Азербайджанский государственный нефти и промышленности

**Ключевые слова:** газонасыщенная жидкость, давление, коэффициент скимаемости, мультифазный поток, вязкость смеси, потеря давления, давление насыщения.

Результаты исследований последних лет и измерений фактических значений давления в технологических промысловых трубопроводах показывают, что характер распределения давления в мультифазных трубопроводах отличается от распределения давления в монофазных трубопроводах.

В статье проанализированы факторы, влияющие на распределение давления в газонасыщенных жидкостях при наличии фазовых преобразований. С учетом изменений скимаемости газонасыщенной смеси построена математическая модель для распределения давления по длине трубопровода.

Было установлено, что в зависимости от степени скимаемости и режима потока распределение давления в мультифазном трубопроводе монотонно уменьшается по экспоненциальному закону.

### On the pressure distribution in multi-phase pipelines

F.B. Ismayilova  
Azerbaijan State University of Oil and Industry

**Keywords:** gas-saturated fluid, pressure, compressibility ratio, multi-phase flow, mixture viscosity, pressure loss, saturation pressure.

The results of investigations and measurements of actual pressure values carried out recently in technological-field pipelines show that the nature of pressure distribution in multi-phase pipelines differs from those in mono-phase ones.

The paper analyzes the aspects affecting the pressure distribution in gas-saturated fluids in the presence of phase transformations. Considering the changes in compressibility of gas-saturated mixture, a mathematical model for pressure distribution through the length of pipeline has been developed.

It was defined that depending on the compressibility ratio and flow regime, the pressure distribution in multi-phase pipeline decreases steadily at an exponential rate.

Aparılan çoxsaklı tədqiqatlarla müəyyən edilmişdir ki, qazlı neflərin boru komarlarında yüksəlməsi və noqlı zamani hətta təzyiqin doyma təzyiqindən yuxarı qiymətlərində belə heterogen sistemlərdə bircinsli olmayan strukturlar və anomallılıqlar müşahidə olunan reoloji xüsusiyyətlər mövcud olur. Qeyd olunanlar isə öz növbəsində boru komarlarında baş verən təzyiq (enerji) itkiyinə əhəmiyyətli dərəcədə təsir edir [1–6].

Qazlı mayelərə aparılan laboratoriya sınaq-

ları göstərir ki, bu sistemlərdə fazaya keçid vəziyyətində digər parametrlər yanaşı, qarışığın sıxlımasını xarakterizə edən parametrlər də xeyli dayışılılığı uğrayır. Yaranan multifazalı qarışqlar və qeyri-taraz axınlardan əsasən təzyiqin mümkün dəyişmələrinin (paylanması) hansı xarakterli olmasına asılıdır.

Həzirdə multifazalı boru komarlarında bir çox amillərdən asılı olan təzyiqin komar boyu nəca paylanması mütlüm əhəmiyyət kəsb edir. Belə ki,

təzyiqin necə paylanması (monoton yaxud qeyri-monoton) boru komarının hidravlik xarakteristikasına əhəmiyyətli təsir etdiyi və lokal olaraq komar boyu təxacların və ya dayanıqsız zonaların diagnostikasına imkan yaratdığı üçün boru komarlarının təhlükəsizliyi və iş rejimlərinin samarəliyiini artırmaq üçün çox vacibdir.

Nəq olunan qazlı mayenin içərisində qaz rüseynlərinin borabər paylaşıldığı, qatılığın isə sistəmdə təzyiqin azalması ilə çoxaldığının baş verdiyi bir dispers sistem kimi qobul edərək baxılan qarışq üçün özüllülükün təzyiqdən asılılığını aşağıda kimi ifadə etmək olar [7]:


$$v = v_0(1 + \alpha p), \quad (1)$$

burada  $\alpha$  – sıxlıma dərəcəsi;  $p$  – təzyiq;  $v_0$  – qazlı mayenin normal şəraiti özüllülüyüdür.

Məlumudur ki, doyma təzyiqindən  $p_d$  yuxarı mikrorüseymərinə əmələgəlmə təzyiqindən  $p_{\text{do}}$  bəşləyərək mikro qaz hissəciklərinin qatılığı çoxaldıqca qazlı mayenin özüllülüyü nəinki artırır, əksinə azalır. Doyma təzyiqi və ondan yuxarı təzyiqlərdə ( $p < p_d$ ) qazlı maye sistemlərinin vəziyyəti çox maraq doğurur. O zaman ki, mayedən qazın ayrılmış və həll olmuş mikrorüseymələr, yəni mikroskopik qaz qabarıcıqları formasında baş verir, onda onların ətrafında yeni fazın sonrağı artımı davam etmiş olur. Bu zaman həm qazlı maye, həm də kondensasiyanın qazlı fazalar arasında tarazlı dayanıqlı olmayıacaq. Ona görə ki, yeni yaranan radiusun aza dəyişməsi fazaya çevriləndi təzyiqini dayışmış olacaqdır [1–3].

Təzyiqin doyma təzyiqindən yuxarı qiymətlərindən qaz fazasının demək olar ki, molekulər sıviyyadə mayedə dispersiönləşmə (həll olma) və doyma təzyiqindən aşağı düşdükən isə qaz rüseymərinin (qabarıcıqlar) intensiv olaraq çoxalması kimi proseslər əsasən qazlı mayelərin özüllülük xüsusiyyətlərinə təsir etdiyi üçün qarışığın özüllülükün (1) ifadəsi üzrə qeymətləndirilməsinin qobul etmək mümkündür.

Müəyyən edilmişdir ki, qazlı mayelər həcmi təsir etdiyi axın üçün müxtəlif təzyiqlərdə qurulan  $\Delta V = f(p)$  asılılığında iki hədəf qurılma halı baş verir (şəkil 1). Birinci hal məhz sistemdə rüseymə əmələgəlmə təzyiqinə  $p_d$  uyğun olan təzyiq hesab olunur [1, 4]. Bu cür sistemlərin sıxlıma dərəcəsi qaz rüseymərinin yaranması və ölçülərindən asılı olaraq gənə sahələrlə müqayisəsində bir neçə dəfə çoxal bilər.  $\Delta V = f(p)$  asılılığının işlənilməsi üzrə aparılan təhlilər göstərir ki, sistemin sıxlıma dərəcəsini xarakterizə edən və əmsali üzrə orta hesabi qiymət  $\alpha = 10^{-7} \text{ Pa}^{-1}$  təşkil edir.



Şəkil 1. Qazlı mayelər üçün doyma təzyiqinin təsviri

Ümumiyyətlə, dispers sistemlərin hər hansı bir reoloji modelde təsvir olunması çox çətindir. Tədqiqatçılar tərəfindən mütləqen edilmişdir ki, bu cüt sistemlərin hərəkət modelləri sərat, materialın xassosu, hissəciklərin forması və qatılığının normal şəraiti özüllülüyüdür.

Fərzi edik ki, diametri  $D$ , uzunluğu  $L$  olan boru komarına  $p_0$  təzyiqində qazlı mayenin doyma təzyiqindən yuxarı ( $p_0 > p_{\text{do}}$ ) təzyiqlərə hərəkət başlayır. Boru komarının çıxışında olan son təzyiq pson doyma təzyiqindən kiçikdir ( $p_{\text{do}} < p_{\text{do}}$ ). Məlumudur ki, hərəkət zamanı təzyiqin düşməsi ilə bağlı sistemdə avval qaz rüseymələri yaranır və tədricən onların qatılığı çoxalır. Deməli, boru komarında homogen və heterogen olmaqla multifazalı axınlar olacaqdır.

Leibzenzon ümumişdirilmiş düsturunu və (1) ifadəsinin nəzərə almaqla hərəkət təqibini aşağıdakı kimi yaza bilərik [4, 6]:


$$\frac{dp}{dx} = N(1 + \alpha p)^m, \quad (2)$$

$$N = \frac{Ag^m V^{2-m} V_0^m}{y^{m-1} D^{5-m}}, \quad A = \frac{8a}{4^m \pi^{2-m} g},$$

burada  $a$  və  $m$  – boruda hərəkət rejimini xarakterizə edən əmsallar (laminar axın üçün  $a = 64$ ,  $m = 1$ ;  $M$ -qarşısında kütlə sərfi,  $\gamma$  – qarışığın tıxışlı çöküsü ( $\gamma = pg$ );  $D$  – borunun diametridir. Qeyd etmək lazımdır ki, axının rejimi və sürütüno zoNALARI Reynolds əddindən asılı olaraq təyin edilir.

Əgər baxılan multifazalı boru komarı horizontal deyil ( $\Delta z = z_2 - z_1 = 0$ ), onda komarın son və başlangıç geodezik hündürlükler fərqiñ dəfə etmək üçün lazım olan təzyiq itki  $p$ , hesablanmalıdır. Reynolds əddi və təzyiq itki  $p$ , adı qayda ilə, aşağıdakı ifadələrə əsasən təyin edilir:

$$Re = \frac{4Q}{\pi Dv} = \frac{4Mg}{\pi Dv},$$



Şəkil 2. Mono və multifazalı kəmərlərdə təzyiqin paylanması:

1, 2, 3 – təzyiqin uyğun olaraq neft, qaz və multifazalı kəmərde paylanması

$$P_r = \rho g(z_2 - z_1)$$

Nozoroalsaq ki,  $M$  qarışığın kütlə sərfi və  $\gamma$  xüsusi çəkisi boru kəmərinin uzunluğu boyu dəyişir, onda (2) differentisl tonlıyini  $x = 0$  olduqda  $p = p_0$  şörtləri daxilində həll edərək aşağıdakı ifadəni yazmaq olar:

$$\ln\left(\frac{1+\alpha p}{1+\alpha p_0}\right)^m = -\alpha m N x. \quad (3)$$


Onda (3) ifadəsindən təzyiqin kəmər boyu paylanması şəkildən aşağıdakı ifadəni alarıq:

$$p = \frac{1}{\alpha m} [(1 + \alpha p_0) e^{-\alpha N x} - 1]. \quad (4)$$

Sonuncu ifadədən göründüyü kimi,  $x = 0$  olduqda  $p = p_0$  (yəni kəmərin başlangıç təzyiqi),  $x = L$  olduqda isə boru kəmərinin sonundakı təzyiqin aşağıdakı ifadəsini alarıq:

$$p_{\text{son}} = \frac{1}{\alpha m} [(1 + \alpha p_0) e^{-\alpha N x} - 1]. \quad (5)$$

(4) ifadəsindən göründüyü kimi, multifazal axınlardan təzyiqin paylanması hərəkət rejimi və qarışığın sıxlıma dorcasından  $\alpha$  asılı olaraq, kəmər boyu eksponentsiyal qanunla azalır (bax: şəkil 1). Müqayisə üçün təzyiqin monofazalı neft və



Şəkil 3. Müxtəlif hərəkət rejimlərində sürtünməyə sərf olunan nisbi təzyiq itkişinin kəmər boyu dəyişimi:

1, 2, 3 – uyğun olaraq  $m = 1$ ,  $m = 0.25$ ,  $m = 0.123$  qiymətləri üçün

qaz kəmərlərində paylanması şəkil 2-də göstərilmişdir.

Kəmər boyu təzyiqin paylanmasıının laminar hərəkət rejimi üçün dəyişməsinə baxaq. Əgər  $m = 1$ ,  $\alpha = 64$  olduğunu nozoroalsaq, onda laminar rejimdə təzyiqin paylanması üçün aşağıdakı ifadəni alarıq:

$$p = \frac{1}{\alpha} [(1 + \alpha p_0) e^{-\alpha N x} - 1], \quad (6)$$

$$\text{burada } N = \frac{128 M v_0}{\pi D^4}$$

Onu da qeyd etmək lazımdır ki, sürtünməyə sərf olunan nisbi təzyiq itkişinin monoton olaraq ən çox azalması multifazal axının laminar rejimində yəni  $m=1$  olduqda baş verir (şəkil 3). Turbulent axının inkişafı ilə həll olun qazın müsbət təsiri azalmağa başlayır.

#### Notica

Neft və qaz kəmərlərində monofazal axınlardan fərqli olaraq multifazal axınlarda təzyiqin paylanması qarışığın sıxlıma dorcası və hərəkət rejimlərindən asılı olaraq eksponentsiyal qanunla baş verir. Qarışığın sıxlıma dorcası çoxaldıqca boru kəməri boyu təzyiq eksponentsiyal qanunla azalır.

#### Ədəbiyyat siyahısı

1. Mirdzadəhanzadə A.X., Xasanov M.M., Bahzadiz R.N. Modelirovaniye protsessov neftegazdobychi (nelineynost', neravnomennost', neopredelyonnost'). – M.: İzhevsk, 2004, 368 s.
2. Sattarov R.M., Farzane P.Ya. Issledovaniye dvizheniya gazozhidrostnykh sistem s uchyotom obrazovaniya mikrozarodyshej // Inzhenerno-fizicheskiy zhurnal, 1987, № 5, s. 765-771.
3. Mamedzadə A.M., Mamedzadə R.V., Melikov G.Kh., Salavatov T.Sh. Ob effekte zarodyshoobrazovaniya v heterogenimykh sredakh i primenenie yego v neftegazdobychke // Neftgazchikarma proseslerinin optimallashdirilmasi. Elmi eserler toplusu, Bakı, 1987, s. 11-17.
4. Lutoshkin G.S. Sbor i podgotovka nefti, gaza i vody. – M.: Nedra, 1983, 224 s.
5. Guzhov A.I. Sovmestnyi sbor i transport nefti i gaza. – M.: Nedra, 1973, 280 s.
6. Aliev R.A., Belousov V.D. i dr. Truboprovodnyi transport nefti i gaza. – M.: Nedra, 1988, 368 s.
7. Leibzenzon L.S. Sobranie trudov. t. 3. – M.: Izd-vo Akademii nauk SSSR, 1955, 678 s.

#### References

1. Mirzadəhanzadə A.X., Xasanov M.M., Bahzadiz R.N. Modelirovaniye protsessov neftegazdobychi (nelineynost', neravnomenost', neopredelyonnost'). – M.: İzhevsk, 2004, 368 s.
2. Sattarov R.M., Farzane P.Ya. Issledovaniye dvizheniya gazozhidrostnykh sistem s uchyotom obrazovaniya mikrozarodyshej // Inzhenerno-fizicheskiy zhurnal, 1987, № 5, s. 765-771.
3. Mamedzadə A.M., Mamedzadə R.V., Melikov G.Kh., Salavatov T.Sh. Ob effekte zarodyshoobrazovaniya v heterogenimykh sredakh i primenenie yego v neftegazdobychke // Neftgazchikarma proseslerinin optimallashdirilmasi. Elmi eserler toplusu, Bakı, 1987, s. 11-17.
4. Lutoshkin G.S. Sbor i podgotovka nefti, gaza i vody. – M.: Nedra, 1983, 224 s.
5. Guzhov A.I. Sovmestnyi sbor i transport nefti i gaza. – M.: Nedra, 1973, 280 s.
6. Aliev R.A., Belousov V.D. i dr. Truboprovodnyi transport nefti i gaza. – M.: Nedra, 1988, 368 s.
7. Leibzenzon L.S. Sobranie trudov. t. 3. – M.: Izd-vo Akademii nauk SSSR, 1955, 678 s.